

<b>Xəstəlik sinifi (XBT-10)</b>	<b>M - Sümük-əzələ sistemi xəstəlikləri</b>
-------------------------------------	---

<b>İlkin versiyanın tərtibatçı(İSİM)</b>	<b>Süleymanov Vaqif</b>
--	-------------------------

<b>XBT-10 rubrikası</b>	<b>Xəstəliklər</b>
-----------------------------	--------------------

M 31.3	Veqener qranulematozu
M 31.8	Digər dəqiqləşdirilmiş nekrozlaşan vaskulopatiyalar

## **Müalicə**

### TƏCİLİ YARDIM MƏRHƏLƏSİNDƏ DİAQNOZ VƏ MÜALİCƏ

#### **Diaqnostik tədbirlər:**

- şikayətlərin toplanması, anamnez.

#### **Dərman müalicəsi:**

- *Qeyristeroid iltihabəlehinə preparatlar (QSİƏP):*
- **metilprednizolon( metilprednizoloni)** (500-1000 mq v/d.

#### **Analqetiklər:**

- ağrı sindromunun intensivliyindən asılı olaraq **tramadol (tramadoli hydrochloridi)** 50-100 mq əzələdaxili və ya daxilə;

Təcili yardım mərhələsində göstərilən dərman müalicəsi (müvafiq nozologiyalar üçün klinik protokollara baxın):

- kəskin ürək çatışmazlığının müalicəsi (ağciyər ödemi);
- ağciyər qanamasının müalicəsi;

- özofagus və bağırsaq qanaxmalarının müalicəsi;
- kəskin serebrovaskulyar qəzanın müalicəsi.

Ambulator səviyyəsində müalicə

### **Ambulator müalicəyə göstərişlər:**

- Remissiya.
- Minimum fəaliyyət dərəcəsi.

**Dərman müalicəsi** terapiyanın həcmnin xarakteri xəstəliyin intensivliyindən və ağırlaşmalardan asılıdır

### **Müalicə məqsədləri:**

- klinik və laborator remissiyaya nail olmaq.
- kəskinləşmə riskinin azaldılması.
- həyatı vacib orqanların geridönməz zədələnməsinin qarşısının alınması.
- dərman müalicəsinin yan təsirlərinin inkişaf riskinin azaldılması.
- gözlənilən ömür uzunluğunun artması.

### **Terapiyanın mərhələləri:**

- Remissiyanın induksiyası (3-6 ay).
- Remissiyanın saxlanması (2-5 il).
- Eskalasiya terapiyası.

### **Əsas dərmanların siyahısı:**

Qlükokortikoidlər:

- **triamsinolon (triamcinolone)** - 4q, 40mq;
- **betametazon (betametasone)** - 0,1%, məlhəm, krem;
- **deksametazon (dexamethasone)** - 0,5 mq, 1,5 mq, həb;
- **metilprednizolon (methylprednisolone)** - 4 mq, 16 mq həb;
- **prednizolon (prednisolone)** - 5 mq, həb;
- **prednizolon (prednisolone)** - 30 mq, ampula.

İmmunosupressiv preparatlar:

- **siklosporin (cyclosporine)** - 25 mq, 100 mq, kapsul;
- **azatioprin (azathioprine)** - 50 mq, həb;
- **siklofosfamid (ciklofosfamid)** - 50 mq, həb;
- **metotreksat (metotrexat)** - 2,5 mq, həb, inyeksiya üçün məhlul 7,5 mq, 10 mq, 15 mq, 20 mq.

Qeyri-steroid iltihab əleyhinə preparatlar:

- **diklofenak (diclofenac)** - 50 mq, 3,0 ml həb, inyeksiya üçün məhlul;
- **meloksikam (meloxicam)** - 15 mq həb.

Proton nasos inhibitorları (mədə-bağırsaq fəsadları riski olduqda) və QSiƏP və kortikosteroid qəbul edərkən:

- **omerrazol (omeprazole)** - 20-40 mq/sut və ya
- **rabeprazol (rabeprazole)**- 20-40 mq/sut və ya
- **lansoprazol (lansoprazole)**- 30-60 mq/sut və ya
- **pantoprazol (pantoprazole)** - 20-40 mq/sut

Əlavə dərmanların siyahısı:

*Antiaqreqantlar :*

- **Dipiridamol (Dipiridamol)** - 0,25 mq həb. Daxilə gündə 3 dəfə 75-150 mq 1-3 ay, kurs ilə

*Antisekretorlar:*

- **Omeprazol (omeprazole)** - 20 mq kapsullar 20 mq. Daxilə sutkada 1-2 dəfə 20-40 mq təyin edilir. Uzun müddətli, QSiƏP və kortikosteroid qəbul edərkən

## Ədəbiyyat

Васкулиты, ассоциированные с антинейтрофильными цитоплазматическими антителами. Гранулематоз с полиангиитом (Вегенера). Микроскопический полиангиит.

Версия: Клинические протоколы МЗ РК - 2016 (Казахстан)

<https://diseases.medelement.com/disease/%D0%B2%D0%B0%D1%81%D0%BA%D1%83%D0%BB%D0%B8%D1%82%D1%8B-%D0%B0%D1%81%D1%81%D0%BE%D1%86%D0%B8%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B0%D0%BD%D0%BD%D1%8B%D0%B5-%D1%81-%D0%B0%D0%BD%D1%82%D0%B8%D0%BD%D0%B5%D0%B9%D1%82%D1%80%D0%BE%D1%84%D0%B8%D0%BB%D1%8C%D0%BD%D1%8B%D0%BC%D0%B8-%D1%86%D0%B8%D1%82%D0%BE%D0%BF%D0%BB%D0%B0%D0%B7%D0%BC%D0%B0%D1%82%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B8%D0%BC%D0%B8-%D0%B0%D0%BD%D1%82%D0%B8%D1%82%D0%B5%D0%BB%D0%B0%D0%BC%D0%B8-%D0%B3%D1%80%D0%B0%D0%BD%D1%83%D0%BB%D0%B5%D0%BC%D0%B0%D1%82%D0%BE%D0%B7-%D1%81-%D0%BF%D0%BE%D0%BB%D0%B8%D0%B0%D0%BD%D0%B3%D0>

%B8%D0%B8%D1%82%D0%BE%D0%BC-  
%D0%B2%D0%B5%D0%B3%D0%B5%D0%BD%D0%B5%D1%80%D0%  
B0-  
%D0%BC%D0%B8%D0%BA%D1%80%D0%BE%D1%81%D0%BA%D0%  
BE%D0%BF%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B8%D0  
%B9-  
%D0%BF%D0%BE%D0%BB%D0%B8%D0%B0%D0%BD%D0%B3%D0  
%B8%D0%B8%D1%82/15007